

# Ermənistanda seçkiöncəsi gərginlik artır

Qarşidan gələn növbə-dənkənar parlament seçiləri ilə əlaqədər Ermənistanda gərginliyin artması müşahidə edilir. Belə ki, müxalifət hakimiyətə qarşı etiraz aksiyalarını da-ha da intensivləşdir-mək istəyir.

İkinci Qarabağ müharibəsin-də itkin düşmüş erməni herçilərinin yaxınları isə yenidən aya-ğa qalxıblar. Onların bu günlərdə Müdafiə Nazirliyinin binası qar-şısında keçirdikləri aksiyadan müxalifələr öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Lakin ötən ayların reallığı göstərir ki, müxalifətin Paşinyanı devirmək üçün imkanları yoxdur. Elə bu səbəbdən də müxalifət ölkə xaricində dəstək axtarır. Maraqlıdır ki, Paşinyan da bu məqsədə xaricə dənərən tətbiq etməyə başla-yib. Onların son dövrlərde Rusiya ilə artan təmasları bunun tes-diqi hesab edilə bilər. Həm hakimiyyət, həm müxalifə indi daha çox Rusiyanın, buradakı erməni diasporunun dəstəyini almağa çalışır.

Paşinyanın Rusiyaya son səfəri də ekspertlərin fikrincə, daha çox buna hesablanıb. Rus hərbi ekspert İqor Korot-çenko deyir ki, Yerevan və buradakı siyasi qüvvələr, o cümlədən də Paşinyan Kremləndən çox asılıdır: "Təsadüfi deyil ki, Paşinyan Kremləkəti danişqlarla özünü tərəfdəş kimi yox, müftəxər kimi aparır. Ondan soruşmaq istərdim: "İşləməyə çalışmışınız?"

Ekspert ermənilərin işləmək istəklərinin olmadığını da bildi-



rib: "Böş-bekarlar kütlesi Yere-vanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirler. Rusiya isə onlara subsidiya, güzəştli kreditlər verməlidir, silah tədarük etməlidir, onların təhlükəsizliyi ni təmin etməlidir. Bəlkə, onlara sadəcə rus general-qubernatoru lazımdır?"

Amma Rusiyani daha çox maraqlandıran Azərbaycan, Rusiya və Ermənistən arasında im-zalanmış bəyanatların müddəa-larının icrasıdır. Təsadüfi deyil ki, Paşinyanla görüş zamanı Put-in Azərbaycan, Rusiya, Ermə-nistən liderlərinin Dağlıq Qara-bağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatları-nın həyata keçirilməsinin gedisi-ne xüsusi toxunub. Putin Ermə-nistənin inkişafı üçün bölgədə kommunikasiyalar üzərində blokadadan götürülməsinin va-cibiliyini qeyd edib. Onun sözlə-rinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat mar-şrutlarının bərpa olunması Ermənistən inkişafı üçün yeni imkanlar yaradacaq.

Ermənistən RespUBLİKA Partiyası sədrinin müavini Ar-men Aşotyan isə bildirir ki, Ni-kol Paşinyan artıq ölkəni təmsil edə bilmir. O, Paşinyanın Put-in qarşısında özünü daha çox

itirməsinin də bunun sübutu ol-duğunu qeyd edir: "Moskva görüşü ilə bağlı videoda aydın görünür ki, Nikol Paşinyan strateji müttəfiqlə münasibetlər cərcivəsində hərbi-tekniki və ümumiyyətə, ikitərəfli hərbi formatın dəqiq adlarını xatırla-mır, bilmir və hətta təsəvvür et-mir. İclasın ilk kadrlarından bir daha aydın olur ki, bütün erməni xalqının adına utanc getirən bu cahil və səliqəsiz avara hə-le də Ermənistəni və erməni xalqını təmsil edir. Özünün 4 dəqiqə 37 saniyelik giriş nit-qində bu cılız 10 dəfə şparqal-kasına baxmayı bacardı. Tam 10 dəfə".

Sabiq prezident Robert Koçaryan da ölkə xaricində dəstək axtarır. Tanınmış rusi-yalı politoloq Aleksey Fenenko bildirir ki, Koçaryanın Ermə-nistən daxilində dəstəyi yoxdur: "Robert Koçaryan nə olur-sa-olsun, artıq siyasetdən getmiş sayılır. Adətən ayrıldıqdan sonra qayıtmış son dərəcə çətin olur. Üstəlik, Robert Koçaryan müxalifətin digər lideri Vazgen Manukyan'dan daha mülayimdir. Erməni radikalları isə hakimiyətdə aggressiv si-yasetçi istəyirlər. Koçaryanın problemi onun radikalalar üçün

həddindən artıq mülayim, qərb-lilər üçün ruspərəst, ruspərəst seçicilər üçün isə çox qərb-pərəst sayılmasıdır. Bu, onun əsas problemidir. Onun Ermə-nistənda heç bir elektoral dəstəyi yoxdur. Biz bir figuru da unudurq, halbuki o siyasi ssenaridə çox vacibdir. Söhbət Ermənistən prezidenti Armen Sarkisyan'dan gedir. O, Nikol Paşinyana qarşı oyuna başlayarsa, nəticə Ermənistən-hının hazırlıq baş naziri üçün çox əlverişli olmaya bilər. Vazgen Manukyanın elektoratına gel-dikdə, bu, küçə və aqressiv şəhər marginalıdır. Onlar mü-haribənin nə olduğunu yaxşı anlamırlar, amma böyük məm-nuniyyətə "Mühərbi tələb edir!", - deyə qışkırmayaq ha-zırırlar. Manukyan da məhz onlara oynayır. Ermənistən si-yasətinin xüsusiyyətləri ilə bağlı vacib bir məqam da əla-və etmək istərdim. "Qarabağ klanı"nın tam dağılıması və parçalanması baş verdi. Əvvəller bu klan əhəmiyyətli bir qüvvə idi, ancaq keçən payız hadisələrindən sonra onun ki-çik qruplara parçalandığını gör-rürük. "Qarabağlılar" heç bir konsolidasiya edilmiş nam-i-zəd irəli sürə bilmirlər və bu, Paşinyanın xeyrinədir".

Bu vəziyyətdə hesab edilir ki, kənar müdaxilə olmasa, Ermənistənda yenidən Paşinyan hakimiyət başında qalacaq. Amma onun da erməni xalqının tələblərini yerinə yetirməsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması olduqca müümüdür.